

(Hekayə)

Camaat onu təmiz qəlibi, səmimi dindar kimi tanırdı. Adəti vardi, hər Ramazanın ilk gecəsində tanıdıq hafızları evinə toplaşdır Quranı-Kərimi xəlm etdiyər ve Seyyidə Zeynəbin qəbrinin ətrafına yiğisən bütün diləngçiləri evinə çağırıb yaxşıca doyuradı. Özü de onları doyurmaq üçün nə az, nə çox düz iki dana keşərdi.

Bu il də bütün hazırlıqları görmüş, əlindeki təsbehin dənələrini çevir-çevirə Allah isimlərini zikr etməye başlamışdı. Çəvə halında otmuş hafızlar Quranı-Kərimin mübarək ayələrini oxuyar hər kəs diləngçilərin gəlməsini gözlayırdı.

İftar vaxtını bildiğin topunun atılmasına birə saat qalmışdı, ancaq diləngçilərden hek kimsə gelməmişdi. Ev sahibi nökerini göndərdi ki, onlardan bir xəber getirsin. Nöker getdi və az sonra təngnəfəs halda qayıdı:

- Ağa, diləngçilər gəlmək istəmir, bu dəfə sazin dəvətinizi qəbul etmir.

Adam oturduğu yerdə başını qaldırdı ve əşqin halda soruşdur:

- Nəcə yeri gəlmək istəmir?

Nöker:

- Öz aralarında danışın topal Məhəmməd Nəklə, şikəst abu Rəbiyə və ific Qoturu başçı seçiblər, indi də hamisi onların ağızına baxırlar, - dedi.

Adam nökerin dediklərinə inanmaya raq:

- Bəs yaxşı, o başçılar sənə ne dedilər? - deyə soruşdu.

Nöker hələ də təngnəfəs halda:

- Deyirlər ki, telebləri qəbul olunmasa, ağanın dəvətini qəbul etmeyəcəklər, - cava-bını verdi.

- Tələblər hal! - deyə adam hikkəsindən

qişqırkı ve deyinməyə başladı, - Lap yaxşı... Birce bu diləngçilər qalmışdı... Buz Allah üçün onların qamını doyuraq, onlar da bizim qarşımıza teleblər qoysunlar... Həq gelmesin-lər... Gelmirlər, cəhənnəmən gelməsinler. Onlara verilən yemek heyifidə.

Ağa deyindi, söyüd, asib-keşdi, amma çox keçmədi ki, düşünməyə başladı. Ya-

Nöker getmək istəyirdi ki, ağa onu saxladı:

- Get, başqa diləngçiləri çağır. Hüseyn məscidinin yanında duran diləngçiləri...

Nöker başını bulayıb dedi:

- Həc biri gelmeyecek, ağa. Deyirlər ki, diləngçilər öz aralarında məhəllələri bölüşübərlər. Hüseyn məscidinin diləngçiləri Seyyidə

Diləngçilərin protesti

man yerde axşamlımadı. Her il xətm mərasimi teşkil edər, diləngçiləri doyuradı. Bunun da sayesində ticarəti canları, məhəllə sahinkərinin gözündə eşi mömən kimi tanınar, xətir-hörmət sahibi olardı. Quranın oxunub qurtarmasının ardınca gələn xətm duası isə diləngçilər, ev sahibi demişkən, bu itər olmadan mümkin deyildi.

Deyən hırsı bir qədər soyumuşdu, nökeri çağırıdı və:

- Diləngçilərin təbbəbəri nədir? - deyə soruşdu.

Nöker dedi:

- Yeməkdən başqa hərəyə on qurş verilməsinə isteyir.

Adam oturduğu yerdə dik atıldı və yenidən əşqinə başlaq: Hirsindən alındı ki təsbeh titiriyordı:

- İşə bir bax, üz verdik, astar isteyir. Evimi başıma yuxacaq bu itər.

Nöker qorxu içinde:

- Onlara manə dedilər ki, sənin ağan çox varlıdır və bizim hərəmizə on qurş başlaq-maşaq heç bir şey itirməz, - dedi.

Ağa yenidən əşqirdi:

- Bir qurş də vəmərem. Cəhənnəmən olsunlar.

Zeynəb məscidinin həndəvərinə ayaq basa bilməz.

Adam "La hövla.." deyərək əsəbi haldə başını yelledi:

- Dünyanın işinə bax, ay başına dö-nüm, bu diləngçilər də ağaya söz yeridirlər. Daha bu dünyada bilmirsən kime yaxşılıq edəsen...

Başını eyib "himm" eledi və fikirləşməye başladı. Əger diləngçilərin tələbini qəbul etməsə, əvvəlki etibar, xətir-hörməti olma-yacaq, ticarəti canlanmayacaq, camaat onu mömən müsləman kimi görəmeyecekdir. Hət-ta ola bilsin ki, üç-bəs diləngçini doyurmaq-dan vaz keşdi deyə camaatın qıraqına tuş geldi. Bəlkə lap barmaqla göstərəcəklər, ar-�incə lağ edib ələ salacaqlar.

Başını qaldırdı və bezmiş halda nökerə dedi:

- Get onlara de ki, həresinə beş qurş verəcəm, gəlsinlər... Bir az da yeyin ol, iftara yanım saat qalıb.

Nöker qaça-qacaq getdi.

Ağa hirsindən yerində dura bilmirdi. İnanırdı ki, nöker onları razi sala bilsin. Oğ-lunu çağırıdı və onu da göndərdi ki, eli boşda qalmasın:

İhsan Əbdül Qüddis

- Bu nöker axmağın birdir, heç bir işin öhdəsindən gəle bilmir... Sən özün get, diləngçiləri bura gətir.

Ağanın oğlu Seyyidə Zeynəb məscidi-nə getdi. Ağa ədasiyla orda toplaşmış diləngçilərin üstüne qışqırı:

- Nə gözünüüz döyürsünüz, atamın sa-xavət dəməri tutub, hərənizi yeməkdən başqa beş qurş da pul verəcək

- Diləngçilərden biri təz irəli atıldı və yol daşlarında üz lətaraq:

- Əlbəttə razıyiq... Nə gözəyirik, gedək. Bu bir fursətdir, - dedi.

Topal Neklə oturduğu yerdən ona təref dönerək:

- Sen otur yerinde, başından yekə da-nışma. Əsla olmaz! Bizim dediyimiz olma-yınca, getməyəcəyik.

Çələq abu Rəbiyə də başını yelləyərək:


- Bırılıymızı pozmayın... Yaşasın həm-reylik! - deyə qışqırı.

Diləngçilər bir ağızdan "Yaşasın həmreylik!" qışqırırlar.

Başdan-ayağa qədər bütün bədəni əsən ific Qotur da belə dedi:

- Biz nə isteyirik ki? Sadəcə varlıkların məllərindən haqqımızı tələb edirik... Unutmasın ki, diləngçilər pulu başından aşan ağıllara möhtac olduğunu kimi onlar da diləngçilər möhtacdırlar. Diləngçilər olmasa, bu ağıllar da belə kef içinde yaşaya bilməzler. Fikrinizi dəyişdirmeyin. Telebinizdə son de-rəcə haqlısınız.

Diləngçilərin hamısı bir ağızdan qışqırırlar:



Tələbimizdə haqqıqı... Yaşasın haqları-mız!

Ağanın oğlu qorxuya düşdü, arlaşı ki, bu işin sonu yaxşı olmayaçaq. Üzündən hir-sindən zəncir gəmirdi, ancaq əlinən bir şey gəlmirdi, diləngçilərin qarşısında aciz qal-mışdı. Ona görə də başını aşağı salı və on-ların arasından geti çəkilməyə başladı. Azca aralanmışdı ki, nöller qaca-qacaq gəldi və üzünü diləngçilərə tutub cir səsə qışqırı:

- Buyurun gedək. Ağa sizin tələbinizi qəbul etdi, hərənizə on qurş verəcək.

Bir az əvvəl ağanın qarşısına tələb qo-yan diləngçilərin əhvəli bir andaca dəyişdi və yüksək səsə əşqinə başlaq:

- Yaşasın səxavəli ağam!.. Xeyixah ağımiza eşq olsun!.. Allah sənin nəşni ar-tırsın, ey mübarək insan!

*Tərcümə edən:
Mahir Həmidov*